

**UOT 681.3****MÜNAQİŞƏ SITUASIYALARININ TƏDQİQ OLUNMASINDA  
METAOYUNLAR NƏZƏRİYYƏSİNİN  
TƏTBİQ OLUNMASI PRİNSİPLƏRİ****H.V.ŞİMİYEV***Bakı Dövlət Universiteti**shimihev@mail.ru*

Nəzəri informatikanın inkişafı ilə əlaqədar olaraq münaqişə situasiyalarının modelləşdirilməsi, tədqiq olunması və proqnozlaşdırılması sahəsində dəqiq üsulların yaranması gerçəkləşməyə başlandı. Lakin münaqişə problemləri və onların həll olunması sferəsi o qədər genişdir ki, münaqişələrin modelləşdirilməsi və qərar qəbuletmə üsullarının seçilməsi müxtəlif tip münaqişələr üçün fərqli nəticələrə gətirib çıxarır. Qərar qəbuletmə nəzəriyyəsinin ənənəvi üsulları qərar qəbul olunması zamanı subyektiv faktorları, şəxsi bilik və bacarığı, etik və manevi normaları nəzərə ala bilmir. Bu deyilənlər, əsasən koqnitiv münaqişələrdə daha çox özünü bürüzə verir.

Koqnitiv münaqişələrdə qərar qəbuledilməsi modellərinin və üsullarının seçilməsi və işləniləb hazırlanması əsasən sosial, inzibati-idarəetmə, siyasi və s. sferalarda daha çox ahamiyət kəsb edir. Bu tip münaqişələrdə qəbul edilan qərar, yaxud tapılan həll qərar qəbuledən şəxsin situasiyonu təsvir etməsinin fərdi təsəvvüründən və şəxsi düşüncəsindən əsaslı şəkildə asılıdır. Buna görə də bu tip münaqişələri riyazi modelləşdirmək və tədqiq etmək üçün yeni yanaşmalar və üsullar tələb olunur.

**Açar sözlər:** münaqişə, münaqişə situasiyaları, oyun, riyazi modelləşdirmə, dayanıqlı, tarazlılıq, metariyaziyyat.

Münaqişə situasiyalarının analizində metaoyunlar nəzəriyyəsinin tətbiq olunmasının başlıca məqsədi tarazlıq nöqtələrinin və uyğun siyasetlərinin axtarılıb tapılmasından ibarətdir. Tərəflər siyaseti və əks siyaseti (kontr siyaseti) seçməkələ tarazlıq vəziyyətinə yaxınlaşma bilərlər. Əsas məsələ düşmən tərəfin (münaqişə aparan tərəfin) sərəncamında olan strategiyaların təyin olunması haqda məlumat əldə etmək, hər bir oyuncunun hansı siyaseti seçə bilməsini duymaq (hiss etmək) və hər iki oyuncunun tarazlıq vəziyyətinə (nöqtəsinə) yaxınlaşmasına əmin olmaqdan ibarətdir.

Metanəzəriyyə dedikdə hər hansı nəzəriyyənin strukturu, metodu və xüsusiyətlərini təhlil edən başqa nəzəriyyə başa düşülür. Metanəzəriyyə həmin nəzəriyyənin müddəalar və anlayışlar sistemini öyrənir, onun hüdudlarını, yeni anlayışlar və sübutlar daxil etmək üsullarını müəyyən edir. Bununla da o,

nəzəriyyəni daha rasional şəkildə qurmağı imkan yaradır. Metanəzəriyyə metadil əsasında formallaşır. Hazırda mənətiqin metanəzəriyyəsi – metamənətiq və ri-yaziyyatın metanəzəriyyəsi – metariyaziyyata daha çox fikir verilir. Bu sa-hələrin inkişafında Hilbert, Gyödel və Klini mühüm rol oynamışlar. Hər hansı formal sistemin dəqiq təsvir olunması, xassələrinin müzakirə olunması və bu sistemə aid olan nəticələrin tədqiq olunması üçün (başqa dilin vasitəsilə) hər hansı başqa nəzəriyyə yaradırlar (doğururlar) və bu nəzəriyyəni metanəzəriyyə (bu başqa dili isə metadil) adlandırırlar.

Formal sistemin xassələrinin metadil çərçivəsində məzmunlu riyazi üsul-ların köməyiylə öyrənilməsini metoriyaziyyat, yaxud isbatlar (sübutlar) nəzəriyyəsi adlandırırlar.

Metariyaziyyat (isbatlar nəzəriyyəsi) formal riyazi nəzəriyyələri və on-lardakı isbatları öyrənir. Metariyaziyyat ilə öyrənilən formal sistemə predmet nəzəriyyəsi deyilir. Metariyaziyyatın özünə aid hissəsi isə onun metanəzəriyyəsi adlanır. Metanəzəriyyə baxımından predmet nəzəriyyəsi mənası olmayan müəyyən simvollar yığımidır. Qeyd edək ki, bu nəzəriyyəni D.Hilbert yarat-mışdır.

Müxtəlif nəzəriyyələrin ziddiyyətsizliyi məsələsinə Hilbertə qədər də baxılmışdır. 1871-ci ildə Kleyn tərəfindən yaradılan qeyri Evklid Lobaçevski həndəsəsinin proyektiv modeli Lobaçevski həndəsəsinin ziddiyyətsizliyi məsə-ləsini Evklid həndəsəsinin ziddiyyətsizliyi məsələsinə gətirir. Analoji olaraq Evklid həndəsəsinin ziddiyyətsizliyi məsələsi analizin ziddiyyətsizliyi, daha dəqiqi həqiqi ədədlər nəzəriyyəsinin ziddiyyətsizliyi məsələsinə gətirilə bilər. Lakin analizin və hesabın ziddiyyətsizliyini hansı modellərin köməyiylə isbat etmək məsəlesi açıq qalır. Bu məsələdə Hilbertin xidməti ondan ibarətdir ki, o, bu məsələni həll etmək üçün birbaşa yol göstərdi. Verilən nəzəriyyənin zid-diyyətsizliyi onu göstərir ki, bu nəzəriyyədə ziddiyyət ola bilməz, daha doğrusu hər hansı U təklifinin və onun inkarı olan  $\overline{U}$  təklifinin isbatı ola bilməz. Hilbert təklif etdi ki, baxılan nəzəriyyə formal aksiomatik sistem şəklində təsvir olunsun və bu sistemin, ancaq və ancaq o təklifləri çıxarırla bilən ola bilərlər ki on-lar bu nəzəriyyənin teoremləri olsunlar. Onda ziddiyyətsizliyin isbatı üçün bu nəzəriyyədə hər hansı təklifin çıxarırla bilən olmamasını göstərmək kifayətdir.

Beləliklə, Hilbert göstərdi ki, ziddiyyətsizliyini isbat etmək istədiyimiz riyazi nəzəriyyə başqa bir riyaziyyat elminin predmentini təşkil edir və bu riyaziyyat elmində Hilbert metariyaziyyat, yaxud isbatlar nəzəriyyəsi adlandırıldı.

$>$ ,  $\sim$ ,  $\geq$  simvolları ilə uyğun olaraq “üstün tutulan”, yaxud “hamisindən yaxşı”, “eyni dəyərə malik”, yaxud “eyniqiyəməli”, “eyniqiyəməli, yaxud hamisindən yaxşı” anlayışlarını işarə edəcəyik.  $L(x_1, p, x_2)$  sadə lotereyası ilə iki mümkün  $x_1$  və  $x_2$  nəticəsinə malik olan ehtimal hadisəsini işarə edəcəyik və  $x_2$  nəticələrinin baş vermə ehtimallarını uyğun olaraq  $p$  və  $(1-p)$  ilə işarə edək. Deyilənləri nəzərə alsaq, onda

$$x_1 \sim L(x_2, p, x_2)$$

yazılışı özündə aşağıdakı mülahizəni ehtiva edir:  $x_1$  nəticəsi p ehtimalı ilə baş verən  $x_2$  nəticəsinə və  $(1-p)$  ehtimalı ilə baş verən  $x_3$  nəticəsinə malik  $L(x_2, p, x_3)$  sadə lotereyası ilə eyniqiyəmtlidir.  $x^*$  ilə digər nəticələrin heç birindən üstün olmayan nəticəni,  $x^*$  ilə digərləri ilə müqayisədə hamisindən üstün olan nəticəni işarə edək. Deyilənlərdən aydın olur ki, və  $x^*$  bütün mümkün olan nəticələr içərisində ən az və ən çox üstünlüyə malik nəticələdir və ixtiyari x üçün  $x^* > x$  və  $x > x^0$  şərti ödənir. Daha doğrusu  $\forall x \quad x^* > x \text{ və } x > x^0$

İndi isə dünyyanın ən aparıcı dövlətləri olan ABŞ, Rusiya və ÇXR-nin vəziyyətinə baxaq. Əgər bu üç dövlətdən ixtiyari ikisi hərbi müttəfiqlik yaratmazlarsa onda indiki vəziyyətdə dayanıqlılığın əldə olunmasına nail olmaq olar. Digər bütün hallarda dayanıqlıq pozulur. Əgər bu üç dövlətdən biri-misal üçün Çin Xalq Respublikası öz nüvə arsenalını genişləndirərək digərləri ilə tarazlıq yaradarsa, onda o biri hegemon dövlətlərdən tələb edə bilər ki, onlar nüvə silahı istehsalını artırmasınlar və bununla da nüvə silahının tətbiq olunmasının məqsədə uyğun olmadığı vəziyyətləri də dayanıqlılığı nail ola bilsinlər. Əgər bu ölkələrdə əhalinin yaşayış səviyyəsi aşağı olarsa (ÇXR-nin nümunəsində) onda bu dövlət sarsıcı nüvə silahı əldə edərək digər dövlətlərə təzyiq etməyə başlayacaq. Bu onunla izah olunur ki, münaqişə yaranacağı təqdirdə bu dövlətin itkiləri rəqib (düşmən) tərafın itkilərindən xeyli dərəcədə az olacaq. Bu üç ölkə arasında dayanıqlı olmayan vəziyyət ixtiyari ikisi arasında da yaranı bilər. Buna görə də indiki halda-dünya mühəribəsinin başlangıcı tezisini gündəmə gətirməklə digər dövlətləri dayanıqlı vəziyyətə gətirmək heç olmazsa status-kvonu qoruyub saxlamağa nail olmaq lazımdır.

Status-kvo vəziyyətindən daha çox üstünlüyə malik olan halları (vəziyyətləri) mümkün vəziyyətlər adlandıracagyıq. Status-kvo vəziyyətindən daha az üstünlüyə malik vəziyyəatləti mümkün olmayan vəziyyətlər adlandıracagyıq. Əgər rəqiblərdən hər biri özünə müəyyən zərər vurmadan daha çox üstünlüyə malik vəziyyətə (hala) keçə bilməzsə onda belə vəziyyətləri tarazlıq vəziyyətləri adlandıracagyıq.

Konkret münaqişə situasiyalarının analizi zamanı, konflikdə iştirak edən tərəflərin qəbul edə biləcəyi bütün mümkün olan hərəkətləri sadalamaq lazımlıq gəlir. Müsbət qərarın (həllin) qəbul edilməsindən, yaxud edilməməsindən asılı olaraq hər bir hərəkətə 1, yaxud 0 qiymətlərini yazırıq. Sadəlik naminə 1 və 0 yerinə "bəli", yaxud "xeyr" də yazmaq olar. Ancaq elə münaqişə situasiyaları yarana bilər ki, biz orada "bəli", yaxud "xeyr" həll variantından istifadə edə bilmərik. Əgər tərəflərin sərəncamında bir neçə həll variansi vardırsa, onda əsas həlli bir neçə sadə həllə ayırıraq və hər birinə 1, yaxud 0 qiymətlərini yazırıq. Bütün konkret həllərin hər bir yiğimi alternativ adlanır. Alternativlərə nümunə olaraq status-kvonu göstərmək olar. Bu halda həllərə yazılın qiymətlər problemin düzüştə təsviri zamanı olan qiymətlər kimi götürülməlidir. Bu zaman başqa (digər) ölkələr tərəfindən qəbul edilən qərarlar (həllər) məlum olmaya bilər, onları duymaqla lazımdır. İdeya bundan ibarətdir ki, ilkin olaraq mövcud hal

(misal üçün status-kvo) götürürler və bütün alternativlərlə müqayisə edilir. Müqayisə nəticəsində daha üstün olan hallar bir qrupa, az üstünlüyü malik hallar isə digər digər qrupa yığılırlar. Bundan sonra əsas məsələ tərəflərdən biri üçün da-ha çox üstünlüyü malik alternativin mövcud olduğunu aydınlaşdırmaqdən ibarətdir, hansı ki, bu alternativ digər münaqişə tərəfinin sanksiya təhlükəsi olmadan əldə edilə bilər və birinci münaqişə tərəfini (yaxud oyunçunu) status-kvo vəziyyətindən daha pis vəziyyətə sala bilər. Sonra isə bütün tərəflərin maraqlarını nəzərə alaraq, bu alternativin dayanıqlığının analizini həyata keçirmək lazımdır. Əgər münaqişə tərəflərindən biri üçün daha üstün olan alternativ mövcuddursa, hansı ki, digər münaqişə tərəflərinin sanksiya təhlükəsi (qorxusu) olmadan əldə edilə bilir, onda status-kvo vəziyyəti (halı) dayanıqlı vəziyyət (hal) olmur. Əks halda o, dayanıqlıdır. Əgər biz göstərə bilsək ki, bu və ya digər alternativ hər bir münaqişə tərəfi üçün status-kvodan daha çox üstünlüyü malikdir, onda mövcud vəziyyətin (halin) dayanıqlığının analizi üçün metaoyunlar nəzəriyyəsini tətbiq edə bilərik.

İlk öncə onu qeyd edək ki, "dayanıqlı" və "tarazlıq" anlayışları sistem nəzəriyyəsinin əsas anlayışlarından biridir və onların köməyiilə sistemlərin analizi məsələsi tədqiq edilir. Son zamanlar "sistem", "sistem nəzəriyyəsi", "sistem yanaşması üsulu", "böyük sistemlər", "böyük mürəkkəb sistemlər" və s. terminlər "diqqəti daha çox cəlb etməkdədir". Sistem dedikdə bir-biri ilə qismən, yaxud tam əlaqəli olan və müəyyən şərtlər daxilində hər birinə sistem kimi baxılan elementlər yığımı başa düşülür. Sistemi təşkil edən elementlər öz aralarında hansı əlaqədə olduqlarını və onların istənilən xarici təsirlərə necə reaksiya verdiklərini göstərmək, sistem xarakterizə etmək deməkdir. Mövcud xarici təsirlər, mühit, mühitin (ətraf aləmin) sistemə təsiri stimullar, sistemin mühitə təsiri isə reaksiyalar adlanır. Son zamanlara qədər mövcud olan kapitalist sistemi və sosialist sistem buna numunə ola bilər. Qeyd edək ki, sistemin müxtəlif stimullara reaksiyası onu təşkil edən elementlərin qurulması üsulundan asılıdır. Sistemlər qapalı və açıq olurlar. Qapalı sistem dedikdə elə sistem başa düşülür ki, o mühit tərəfindən heç bir təsirə məruz qalmır. Açıq sistemlər daima mühitin təsirinə məruz qalır. Qismən qapalı sistem dedikdə, sistemin bəzi elementlərinin mühitin təsirinə məruz qalması başa düşülür. Burada sistem və sistem yanaşma üsulunun necə yaranmasından danışmaq olar. İnsan cəmiyyəti homostatik və adaptasiya olunan sistem kimi baxıla bilər. İnforsasiya prosesləri həyatda və cəmiyyətin inkişafında, xüsusilə cəmiyyətin idarə olunmasında çox mühüm rol oynadıqdan cəmiyyətin informativ kibernetik modelindən də danışmaq olar. Buradan bir çox suallar ortaya çıxır: Kibernetikanın hansı prinsip və qanuna uyğunluqları sosial sistemlərə tətbiq oluna bilər, onlar cəmiyyətin hansı nöqtəyi-nəzərdən və hansı dərinliklə öyrənilməsinə imkan yarada bilərlər, cəmiyyət kibernetik prinsiplərin tətbiq olunmasında hansı məhdudiyyətləri qoya bilər. Onu qeyd edək ki, bu tip məsələlərin həll olunması üçün bir çox cəhdər edilmişdir və edilməkdədir. V.İ.Çerniş "böyüksistem yanaşması" nöqtəyi-nəzərindən cəmiyyətin və sosial inforsasiyanın kibernetik

analizini tədqiq etmək üçün cəhdlər göstərmişdir.

Fərz edək ki, sistem özünün hər hansı vəziyyətindədir. Əgər xarici mühitin hər hansı təsiri nəticəsində sistem özünün əvvəlki vəziyyətinə qaydırırsa, onda deyəcəyik ki, sistem dayanıqlı tarazlıq vəziyyətindədir. Sistem qeyri-dayanıqlı, yaxud dayanıqsız adlanır o vaxt ki, o müəyyən həyəcanlanma, yaxud müəyyən təsir nəticəsində özünün mövcud halından digər hala keçir. Sosial sahələrdə (sistemlərdə) dayanıqlı tarazlıq hələ arzuolunan, qeyri-dayanıqlı tarazlıq isə arzuolunmazdır. Misal üçün, "bum"dan depressiyaya və depressiyadan "bum"a keçidlə xarakterik olan iqtisadi sistemlər arzuolunan deyil. Bunun əksinə olaraq, əgər iqtisadi sistem "bum" və depressiya arasında yaxşı balanslaşdırılmış kecid vəziyyətində yerləşərsə, onda bu sistem arzuolunandır. Siyasi problemlərlə bağlı olan və dayanıqlı tarazlıq vəziyyətlərinə əsaslanan modellərin qurulması üçün müxtəlif yanaşmalar mövcuddur. Le Şatelye və Qibbs fizika elmi sahəsində dayanıqlı və dayanıqsız vəziyyətləri təyin edən riyazi şərtləri tapmışlar. Elə buradaca onu qeyd edək ki, insan fəaliyyətinin elə sahələri var ki, orada qeyri-dayanıqlı vəziyyət onun üçün zərurətə çevrilir. Bunun üçün aşağıdakı misala baxaq. Tutaq ki, səhrada gəzışan insan təsadüf nəticəsində iki üz-üzə gələn yırtıcı heyvanın arasında qalır. İnsan necə etməlidir ki, sağ qala bilsin? Müəyyən vaxt ərzində insanın hər iki heyvandan bərabər məsafədə yerləşməsi onun təhlükəsizliyi üçün optimal variant sayıla bilər. Ancaq bu aldadıcıdır. İnsanın yaşaması üçün onun ortada yox, hər hansı bir vəhşi heyvana daha çox yaxınlaşmasıdır. Bu halda insana əlavə mənəvi güc lazımdır ki, o qısa müddətli dayanıqlı tarazlıq vəziyyətindən çıxa bilsin.

Qeyd edək ki, "ekvilibrum" tarazlıqlı (yaxud taraz) sözü *aqua libra* – "balanslaşdırılmış" latin söz birləşməsindən qaynaqlanır. Əgər hər hansı proses, yaxud situasiya max, yaxud min qiymət alarsa, onda deyirlər ki, bu proses, yaxud situasiya tarazlıq vəziyyətinə malikdir.

Bu ideyanın sonrakı ümumilaşməsinin nəticəsi münaqişə situasiyalarına, yaxud sülh, rəqabət situasiyalarına tətbiq olunmasındadır. Nəzərə almaq lazımdır ki, bu situasiyalarda bir neçə tərəf iştirak edə bilər.

Oyunlar nəzəriyyəsi ağıllı varlıqların fəaliyyətini öyrənir. "Ağıllı varlıq" anlayışının riyazi abstraksiyası "subyekt" termini ilə təsvir olunur. Subyektin obyektdən fərqi onun şəxsi maraqlara malik olmasındandır. Bu maraqlar

$$J=f(x) \quad (1)$$

məqsəd funksiyası ilə təsvir olunur. Hər bir ağıllı varlıq bu funksiyaların maksimal qiymətinin əldə olunmasına yönənlər. Qeyd edək ki, "məqsəd funksiyası" termini effektivlik kriteriyası, faydalılıq funksiyası, üstünlük (üstün olma) funksiyası və uduş funksiyası terminləri ilə sinonimdir. Münaqişə və münaqişə situasiyaları məsələlərində əsasən faydalılıq funksiyası və üstün olma funksiyası terminlərindən istifadə edəcəyik.

(1) funksiyasının argumenti  $x$  situasiya adlanır və  $x_1, x_2, \dots, x_n$  parametrlər yığımı ilə xarakterizə olunur:

$$X=(x_1, x_2, \dots, x_n)$$

Fərəz edək ki, münaqışdə iştirak edən  $S$  subyekti mövcuddur. Əgər elə  $X$  oblastı var ki, ixtiyarı  $x \in X$  qiyməti subyekt tərəfindən realizə oluna bilər, onda deyirlər ki,  $S$  subyekti  $X$  parametrlərinin seçilməsində sərbəstliyə malikdir. Münaqışa situasiyalarında subyektin ağlına gəldiyi seçimlə reallıqdakı seçimini fərqləndirmək lazımlı galır. Subyektin real seçim sərbəstliyinə malik olmadığı halları araşdırmaq lazımlı gəlmir. Fərəz olunur ki, (1) funksiyası ədədi funksiyadır. Bu o deməkdir ki, bu funksiyanın arqumentləri və özü real həqiqi ədədlərdir.

Qeyd edək ki, faydalılıq funksiyası subyektin məmənun olma (təmin olma) dərəcəsini ifadə edir. Əgər  $x_i \in X$  nöqtəsində faydalılıq funksiyası maksimal qiymətə malik olarsa, onda bu nöqtə subyekti üçün optimal nöqtə adlanır. Əgər  $x_i \in X$  nöqtəsi üçün

$$\|x - x_i\| < \varepsilon \text{ olduqda}$$

$$f(x) \leq f(x_i)$$

bərabərsizliyi ödənərsə, onda deyirlər ki,  $x_i$  nöqtəsi (1) funksiyası üçün lokal maksimum nöqtəsidir.  $\|x - x_i\|$   $x$  və  $x_i$  nöqtələri arasında ki "məsafəni" ifadə edir. Münaqışdə qarşılıqlı təsirdə olan subyekti dedikdə ayrıca insan, yaxud insanlar və insan qrupları nəzərdə tutulur. Bir-biri ilə qarşılıqlı əlaqədə və münaqışa situasiyalarında olan subyektlər cəmiyyəti təşkil edirlər. Tutaq ki, cəmiyyətin  $n$  numayəndəsi  $S_1, S_2, \dots, S_n$  var, daha doğrusu, cəmiyyət  $n$  subyektdən ibarətdir. Bu subyektlərin qarşılıqlı əlaqədə olması onu göstərir ki, onlardan hər birinin fayda əldə etməsi, təkcə onun hansı seçimini etməsindən deyil, yerdə qalan subyektlərin də etdiyi seçimdən asılıdır. Bu isə o deməkdir ki, oyuncun  $x$  situasiyası  $n$  yığımından ibarət olur:

$$X = (x_1, x_2, \dots, x_n),$$

harada ki,  $x_i \in S_i$  subyektin nəzarət etdiyi parametrlər yığımıdır.

Bu subyektlərin faydalılıq funksiyalarını

$$J_1 = f_1(x), J_2 = f_2(x), \dots, J_n = f_n(x) \quad (2)$$

ilə işarə edək.

Fərəz olunur ki, hər bir subyekt  $X_i$  oblastından  $x_i$  parametrlər yığımını seçməkdə sərbəstliyə malikdir:

$$x_i \in X_i \quad (i=1, 2, \dots, n)$$

Münaqışa və münaqışa situasiyası o zaman yaranır ki,  $S_1, S_2, \dots, S_n$  subyektlərindən ən az ikisi hər hansı seçim sərbəstliyinə malik olsunlar.

Tutaq ki, 1-ci subyektin reaksiyasını  $x_1 =_1 (x_2, \dots, x_n)$ ; 2-ci subyektin reaksiyasını  $x_2 =_2 (x_1, \dots, x_n)$ , ...  $n$ -ci subyektin reaksiyasını  $x_n =_n (x_1, x_2, \dots, x_{n-1})$  kimi işarə edək.

Hər hansı subyektin seçimini, onun silahdaşlarının seçimindən asılı olaraq təyin edən funksiyalar subyektlərin reaksiyası adlanır. Subyektlərin reaksiyalarını aşağıdakı sistem şəklində işarə edək:

$$x_1 =_1 (x_2, x_3, \dots, x_n)$$

$$x_2 =_2 (x_1, x_3, \dots, x_n)$$

(3)

$$x_n = (x_1, x_2, \dots, x_{n-1})$$

Əgər subyektlərin reaksiyaları hər hansı  $x^*$  nöqtəsində kəsişirlərsə, daha doğrusu (2) sisteminin həlli varsa, onda deyirlər ki, oyun (yaxud münaqişə) tarazlıq nöqtəsinə malikdir. Tarazlıq dayanıqlı və dayanıqsız ola bilər.

Bu deyilənlərdən sonra biz dayanıqlı tarazlıq və dayanıqlı olmayan (dayanıqsız) anlayışlarını təyin edə bilərik.

Əgər  $x^*$  nöqtəsinin etrafında yerləşən  $x^*$  nöqtəsindən başlayan proses

$$\|x^* - x^*\| < \varepsilon$$

$x^*$  nöqtəsinə yığılarsa, yəni

$$\lim_{n \rightarrow \infty} x^n = x^*$$

Olasa, onda  $x^*$  nöqtəsinə dayanıqlı tarazlıq nöqtəsi deyilir, əks halda dayanıqlı olmayan (dayanıqsız) tarazlıq nöqtəsi deyilir.

Əgər iki subyekt arasında münaqişəyə baxılırsa [ ], onda tarazlıq nöqtəsinə təyin edən şərtləri

$$x_1 = \varphi_1[\varphi_2(x_1)], x_2 = \varphi_2[\varphi_1(x_2)]$$

şəklində təsvir edə bilərik.

$\varphi = \varphi_1[\varphi_2]\psi = \varphi_2[\varphi_1]$  funksiyaları seçimi təkrarlama funksiyaları adlanırlar. Tarazlıq nöqtəsində

$$x_1^* = \varphi(x_1^{1*}), x_2^* = \psi(x_2^{2*})$$

şərtləri ödənir.

Tarazlıq nöqtəsinə gəlinən interativ prosesləri

$$x_i^{i+1} = \psi(x_i^{i*}) \quad (i = 0, 1, 2, \dots)$$

şəklində təsvir etmək olar.  $x^*$  nöqtəsinin dayanıqlı tarazlıq vəziyyətində olması şərtləri

$$|\varphi^1(x^*)| < 1, |\psi^1(x^*)| < 1$$

kimi təsvir olunur.

$\varphi_1$  və  $\varphi_2$  funksiyaları vasitəsilə tarazlığın dayanıqlığı aşağıdakı kimi təsvir olunur:

$$|\varphi_1^1(x_2^*)| \cdot |\varphi_2^1(x_1^*)| < 1$$

### ƏDƏBİYYAT

1. Таран Т.А. Моделирование и поддержка принятия решений в когнитивных конфликт-такс. Теории и системы управления, 2001, № 4, с. 114-130.
2. Şimiyyev H.V. Münaqişə situasiyaları və oyunlar nəzəriyyəsi. Bakı: Qanun, 1997, s. 16-18.
3. Shimiyev H.V., Pashayev R.T. 2001 (June 6-8): Mathematical Modeling and Principle of System Approach in Conflict Theory. First International Conference on Soft Computing and Computing with Words in System Analysis, Decision and Control, Antalya, Turkey: pp. 279-282
4. Şimiyyev H.V. Münaqişələr nəzəriyyəsində qərarlaşdırılmış optimum prinsipi. Bakı: Bilgi dörgüsü, fizika-riyaziyyat, yer elmləri, № 2, 2002, s. 42-50.
5. Fərəcov R.H., Əkbərov M.S., Şimiyyev H.V. Kibernetika haqqında düşüncələr. B.: Elm, 1989, 144 s.
6. Şimiyyev H.V. Münaqişələr nəzəriyyəsində qərar qəbul etmənin əsas prinsipləri. Bakı Uni-

- versitetinin xəbərləri. Fizika-riyaziyyat elmləri seriyası, 2014, №2, s.50-59.
7. Şimihev H.V. Münaqişə situasiyalarının oyun modelləri. Bakı Universitetinin xəbərləri. Fizika-riyaziyyat elmləri seriyası №2, 2013, s.45-53.
8. Şimihev H.V. Münaqişələrin tətqiq olunmasında faydalılıq nəzəriyyəsinin tətbiq olunması. Riyaziyyatın nəzəri və tətbiqi problemləri adlı Beynəlxalq konfransın materialları, Sumqayıt, 25-26 may 2017. s.193-194.
9. Şimihev H.V. Münaqişə situasiyalarının tədqiq olunmasında metaoyunlar nəzəriyyəsinin tətbiq olunması. "Riyaziyyatın və mexaknikanın aktual problemləri". Respublika elmi konfransının materialları, Bakı, 2017, 02-03 noyabr, s.100-102.
10. Şimihev H.V. Münaqişə və münaqişə situasiyalarında tarazlıq vəziyyətin tapılması. Riyaziyyatın və mexabikanın aktual problemləri "Respublika elmi konfransının materialları", Bakı, 2017, 02-03 noyabr, s.99-100.

## ПРИНЦИПЫ ПРИМЕНЕНИЯ ТЕОРИИ МЕТАИГР ПРИ ИССЛЕДОВАНИИ КОНФЛИКТНЫХ СИТУАЦИЙ

Г.В.ШИМИЕВ

### РЕЗЮМЕ

С развитием теоретической информатики появились точные методы и средства моделирования, исследования и прогнозирования конфликтных ситуаций. Однако, сфера проблематики конфликтов и их разрешений очень обширна, поэтому моделирование конфликтов, методы поддержки принятия решений будет существенно различаться для различных типов конфликтов.

Традиционные методы теории принятия решения не способны учитывать при принятии решений субъективные факторы, личностное знание и способности, этические и моральные нормы. Это особенно важно в сфере когнитивных конфликтов.

Разработка и исследование методов и моделей поддержки принятия решений в когнитивных конфликтах особенно актуальны при построении систем поддержки принятия решений в социальных, административно-управленческих, политических сферах, где принимаемое решение существенно зависит от индивидуального представления ситуации и личного мнения лица, принимающего решение. А слабая структурированность этих сфер требует новых подходов к их формализации и моделированию.

**Ключевые слова:** конфликт, конфликтные ситуации, игра, математическое моделирование, стойчивость, равновесие, мета математика.

## PRINCIPLES FOR APPLICATION OF METAGAME THEORY IN THE STUDY OF CONFLICTUAL SITUATIONS

H.V.SHIMIYEV

### SUMMARY

As a result of development of Theoretical Informatics, formation of precise techniques in modelling, studying and forecasting of conflictual situations started to become a reality. However, the scope of problems of conflicts and their solutions is so extensive that modelling of conflicts and selection of decision-making techniques significantly vary for different types

of conflicts. Traditional techniques of the Decision-making Theory fail to regard subjective factors, personal knowledge and skills, and ethical and moral norms when making decisions. This is especially important in cognitive conflict.

Selection and elaboration of decision-making models and techniques in cognitive conflicts are particularly important in social, administrative and political spheres, where the decision depends on the individual representation of the situation and the personal opinion of the decision-maker. Consequently, there is a need for new approaches and techniques for the mathematical modelling and study of such conflicts.

**Key words:** conflict, conflict situations, game, mathematical modeling, stability, equilibrium, meta-mathematics.

*Redaksiyaya daxil oldu: 18.02.2019-cu il*

*Çapa imzalandı: 08.04.2019-cu il*